

**“ İlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması
Qaydası”nın təsdiq edilməsi barədə**

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABINETİNİN QƏRARI

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun təbiiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.3.13-cü yarımbəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti

QƏRARA ALIR:

1. “ İlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası” təsdiq edilsin (İlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rəsi-zadə

Bakı şəhəri, 7 may 2012-ci il

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2012-ci il
7 may tarixli 96 nömrü lü qərarı
il təsdiq edilmişdir

lav d y r vergisi üz r gömrük borcunun m b l i n i n hesablanması

Q A Y D A S I

1. Ümumi müdd ə lər

1.1. Bu Qayda Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 242.5-ci maddəsinə əsasən hazırlanmışdır və lav d y r vergisi (bundan sonra - DV) üz r gömrük borcunun m b l i n i n hesablanması qaydasını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının gömrük rəzisinə (bundan sonra - gömrük rəzisi) gətirilən və bu rəzidən aparılan mallara DV Gömrük Məcəlləsinin və Vergi Məcəlləsinin uyğun olaraq tətbiq edilir.

1.3. DV üz r gömrük borcu istənilən maraqlı şəxslərin ödənilməlidir.

1.4. DV üz r gömrük borcu Azərbaycan Respublikasının milli valyutası ilə ödənilir.

1.5. Xarici valyutanın Azərbaycan Respublikasının milli valyutasına çevrilməsi, bəyannamənin qəbul edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənlərlə hesablanır.

1.6. DV üz r gömrük borcu gömrük orqanına yalnız bank, poçt və ya plastik kart vasitəsilə, beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün isə poçt rabitəsi operatorlarına qanunvericiliklə müəyyən edilmiş ödəniş vasitələri ilə ödənilir.

2. DV üz r gömrük borcunun ödənilməsinin görülməsinə şərtlər

2.1. Azərbaycan Respublikasının gömrük orqanlarına (bundan sonra - gömrük orqanları) gömrük bəyannaməsinin təqdim edilməsi və ya adından gömrük bəyannaməsi verilən şəxslər DV üz r gömrük borcunun ödəyicisi hesab edilirlər.

2.2. Mallardan istifadə edilməsi və onlara dair sərəncam verilməsi haqqında, o cümlədən müvafiq gömrük proseduruna uyğun olaraq, gömrük ödənilməsinin tamamilə və ya qismən azad edilmiş mallardan təyinatı üz r istifadə edilməsi barədə Gömrük Məcəlləsinin nəzərdə tutulmuş tələbləri riayət olunmadığı halda, müvafiq gömrük prosedurlarının tələblərini yerinə yetirməli olan şəxslərin

mallar üçün hesablanmı DV üzr gömrük borcunun ödnilm sin gör m sul xs hesab edilir.

3. DV üzr gömrük borcunun hesablanması qaydası

3.1. DV üzr gömrük borcunun hesablanması idxal olunan mallara münasib td gömrük s rh dini keç n günd n, ixrac olunan mallara münasib td is mallara dair b yannam nin t qdim olundu u günd n ba lanır v h min gün qüvv d olan vergi d r c si sas götürülür.

3.2. DV üzr gömrük borcunun m bl i hesablanark n, malların Gömrük M c ll si v “Gömrük tarifi haqqında” Az rbaycan Respublikasının Qanununa uy un qaydada mü yy n edil n gömrük d y rinin, aksiz vergisinin v gömrük rüsumlarının m bl inin c mi sas götürülür.

3.3. Malların gömrük r smil dirilm si zamanı mü yy n edilmi gömrük d y rini –“D”, aksiz vergisini – “A”, gömrük rüsumlarını – “R”, qüvv d olan vergi d r c sini is - “V” h rfi il i ar ets k, onda DV-nin m bl i a a ıdaki qaydada hesablanacaqdır:

$$DV = (D + A + R) \times V/100$$

4. DV üzr gömrük borcunun ödnilm si müdd tli ri

4.1. DV üzr gömrük borcu gömrük orqanları t r find n gömrük b yannam si t sdiq edil n d k v ya gömrük b yannam sinin t sdiqi il eyni vaxtda ödnilir.

4.2. Kommersiya m qs dl ri üçün n z rd tutulmayan mallara hesablanmı DV üzr gömrük borcu h min mallar gömrük s rh dind n keçiril rk n sad l dirilm b yannam nin t sdiqi il eyni vaxtda ödnilir.

4.3. Gömrük b yannam sinin verilm si gecikdirildikd , DV üzr gömrük borcunun ödnilm si müdd ti gömrük b yannam sinin verilm si üçün mü yy n edil n müdd tin ba a çatdı ı günd n hesablanır.

4.4. Gömrük M c ll sinin 156.2-ci madd sind n z rd tutulan dövri b yannam verildiği halda, DV üzr gömrük borcu mallar müvafiq gömrük orqanına t qdim edildiyi tarixd n 15 (on be) günd n gec olmayaraq ödnilm lidir.